



Bu günlərdə isə Tahir Aydinoğlunun 60 yaşı tamam olur. Bu münasibətlə yubiliyər həmkarımızla görüşüb 60 yaşın hesabını soran məqamlara cavab axtardıq. 10 yaşından baş alıb gələn jurnalistikə soraqlı yarım əsrlik ömrə yolunun acılı-şirinli səhifələrini birlikdə vəqəqlədik.

—Tahir müellim, biografiyanızdan da göründüyü kimi, peşəkar fealiyyətiniz tamamilə jurnalistikə ilə bağlı olub? Bu sahəye nece gelmişiniz?

—Orta məktəbin illerindən “Azerbaycan pioneri” qəzetinde müxtəlif mövzularda məqalələrle çıxış edirdim. “Tahir Rüstəmov” imzasını yazılılarının altında gördükcə, bu çıxışların sorağıyaxın-uzaqlardan eşidildikcə, Azerbaycanın müxtəlif bölgələrindən, hətta qonşu Gürcüstandanın, Ermenistandan hemyənidim olan soydaşlarımızdan dəstlənəcək məktubları aldığa daha da hevesləndim. Aşağı sınıflarla hekim olmaq istəydim. Anamım xalası oğlu, öten esrin 50—60-ci illerinin tanınmış jurnalistlərindən biri olmuş Qubad Süleymanovun dünyadan vaxtsız ve nakam köçmesi onun yolunu davam etdirməyi qarşısızlaşdırıb bur məqsəd kimi qarşıma qoydu. Beleliklə, jurnalistikaya olan böyük marağım, Qubad müellimin timsalında canlı olaraq kendimizde jurnalistdən böyük adam tanımamağım məni ömürlük yaz-pozu alemine bağladı.

Orta məktəbi bitirəndə yaxın-uzaq hamı bilirdi ki, sənədlerimi ADU-nun jurnalistikə fakültesinə verəcəyəm. O vaxt bu fakülteyə qəbul cəmi 25 yer idi, bunun 7-i hazırlıq şöbəsi deyilən təhsilden gelirdi. Minedək sənəd veren abituriyentə qalırı vur-tut 18 yer. Müsabiqə isə respublika üzrə en yüksək hedde idi— 1 yere en azı 50 sənəd verirdi. Odur ki, yaxınlırm da, sənəd qəbul edənlər də məni o ki var çəkindirdilər. “Ya jurnalistikə, ya heç ne”— deyib özümü vurdum “deryaya”. İmtahanları versəm də, birinci il menimle eyni bai toplayanların bir nəcəsi qəbul olunsa da men keçə bilmədim. İkinci cehddə arzuma çatdım.

—Universitet illerini nece xatırlayırsınız?

—Telebəlik illerində müellimləri razi salmağa çalışın, seçdiyim peşənin enini-uzu-

nunu örenməye can atan tələbələrden idim. Biz o vaxtəkinin görkəmli ziyalılarından, sözün eşi menasında, peşəkar, demokratik, vətənperver müellimlər dərs aldıq. Bize jurnalistikani dəha da sevdiren professorlar— Nureddin Babayevi, Seyfulla Əliyevi, Şirməmməd Hüseynovu, Nəriman Zeynalovu, Famil Mehdi, Tofiq Rüstəmovu, Qulu Xəlilovuhəməsə mənəvi ata kimi xatırlayıraq. O zaman gənc olan, bize tay-tuş, dost

Tahir Aydinoğlu Rüstəmov 1959-cu il oktyabr ayının 5-de Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. Zahmet, hələlliq, haqqalnam, xalq müdürüklilik mühitində böyükən Təhilməlli 1976-ci ilde orta məktəblə-qalyanlılıqları, 1982-ci ilde Azerbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistikə fakültəsinə fərqlənmə diplomu ilə bitirib. Sonrakı illerde Bakıda İki illik ali sənəsi jurnalistikə kurslarının müdavim olub. Müstəqillik dövründə “ABŞ-da jurnalistikə” programında iştirak edib. Fransanın Lill Ali Jurnalistikə Məktəbinin illilik qiyabı kurslarında təlim keçib.

1983—1988-ci illerde Azerbaycan Dövlət Televiziyasında kiçik redaktor, redaktor ve böyük redaktor işləyib. Sonrakı illerde “Publisist studiyası”, “Kitab köşkü”, “Qəzetlərin xülasəsi”

programlarının aparcısı olub. 1988-ci ilden “Xalq qəzeti”nde baş mənbələr, zona mənbələr, baş redaktor müavini vezifelerində çalışıb. “Jurnalist” məsteqili media bülleteninin təsisçisi ve naşırı olan Tahir Aydinoğlu bu gün de əlkemizdə demokratik mətbuat quruculuğu, jurnalist peşəkarlığının yüksəldilmesi, mediada nəşrlərin varişliyinə təmin edilməsi proseslerində fəal iştirak edir.

Qələmində jurnalistikənin bütün jandarında sinayan təctübəli yazar media sahəsində tədqiqatçılarına da qoşularaq “Əkinçi”, “Şərqi rus”, “Heyar”, “İqşad”, “Taze heyət”, “Açıq söz”, “Azerbaycan” kimi milli-demokratik, qəzetlərin, “Molla Nesreddin” satır-kəlqi jurnalının tarixinin, Həsən bəy Zərdabının, Cəlil Memədquluzadənin, Üzeyir bəy Hacıbeylinin publisistik əsərinin öyrənilmesi, təbliği ilə bağlı silsilə yazılara ve kitablar nəşr etdirib.

Prezident İlham Əliyevin ilə derlik fealiyyətinin selnamesi olan “Böyük siyasetin davamı” çoxçıllyının 7 cildinin nəşry-yat redaktoru, bir sıra kitabların redaktoru olub. Əlkə Jurnalistlərin temsil edən nüfuzlu həyətlərde Türkçədə, ABŞ-də, Rusiyada, İranda, Çinlə, Fransada, Misirdə resmi sefərlərde olub. Böyük hevesle yeni-yeni yazılar, kitablar üzərində çalışır.

Çoxsaylı teleradio verilişlərinin, minden çox qəzet-jurnal yazarının, bedli ve poetik nümunələrin müəllifi, bir sıra yaradıcılıq müsabiqələrinin qalibi olan Tahir Aydinoğlunun dörd onilliyi əhatə edən yazarlıq fealiyyəti nüfuzlu “Həsən bəy Zərdab” və “Ali media” mükafatlarına layiq görürlər. O, 2005-ci ilden Azərbaycan Respublikasının Əməkdar jurnalisti idir.

60 yaşın arxasında qalan



kimi yanaşan Yalçın Əlizade, Cahangir Memmedli, Akif Rüstəmov, Nəsir Əhmədli, Mahmud Mahmudov, Zeynal Memmedli kimi müellimlərimizin xeyirxah, mehriban nezərləri bu gün de üstümüzdedir. Onların verdikləri dərs, öyrədikləri edeb-ərkan ömürlük “döyüş silahı”mız oldu.

Dərs alıdığımız müellimlər arasında görkəmli edəbiyyatşunas Abbas Zamanov sovetin qılıncının dalının-qabağının kesən vaxtlarda bize “Əkinçi”nin, “Molla Nesreddin”in məlek-məramını dərindən aşılıyordı, Mehəmməd Əmin Rəsulzadənin adını reğbetlə çəkirdi. Onun bize yanaşması belə idi: “Jurnalist telebenin xəmirinə

“Əkinçi”, “Molla Nesreddin” mayası qatmasan, ondan milletə çərek çıxmayaq— ya küt gedəcək, ya da kiflənəcək”. Şirməmməd Hüseynoviş oturub-durub deyirdi: “Bu milletin başını dibindən qoparıblar, siz ona yeni baş bitirməlisiniz”. Nureddin Babayev, Famil Mehdi isə dərslerində də, şeirlərində də telebələrini mərd, alicenab, xeyirxah olmağa çağırırdılar.

Telebə yoladaşlarından bir qrupda oxuduğum Vəsif Quliyev, Cavanşir Cahangirov, Namiq Əhmədov, Əmil Nəvvabov, Aybeniz Memmedəliyeva, Teranə Nuriyeva Bakıda mərkəzi mediada işləyib tənimli yazarlar sırasına çıxdı-

lar, digərləri şəhər və rayonlarda çıxan qəzetlərde çalışıb müellimlərimizin zəhəmetini yerde qoymadılar.

—Siz özünüz de auditoriyadan birbaşa mərkəzi mediyaya gelen jurnalistlərden olmusunuz. Bu çətin məsələ nece baş verib?

—Bu da müellimlərimin atılıq münasibəti ilə mümkündür. Onların ürəkləri kimi, evlərinin qapıları da menim kimi telebələrinin üzünə açıq idi. Famil Mehdi və Tofiq Rüstəmov mezunarların çıxtıraklı qəzetlərdə iş tapa bilmədikləri vaxtda menim respublikanın tek televiziyasının en nüfuzlu baş redaksiyasında iş düzəlməyime müstəsna sebəbkər

oldular. Xəberlər baş redaksiyasının baş redaktoru, mərd insan Ənvar Qafarlı onların xahişini böyük etimad kimi qəbul edərək məni hörmətli qəbul etdi. Yoxlayıb çək-çəvirən çıxardıqdan sonra Teləradio Komitesinin o vaxtkı sədri Elşad Quliyevin yanına aparıb dedi: “İndi hamı bizdən öz yaxın adamını, qohumunu xahiş edir. Bu oğlanı isə bizim yanımıza heç bir qohumluq-yaşlılığı olmayan müellimləri göndərib. Gerek beləsine de kömək edək”.

Hər ikisi müstəsna diqqət göstərib məni işe qəbul etdi. Ənvar müellim isə məne düzüllük və çalışqanlıq dərsi verməkə yanaşı, böyük etimad gösterib 1 ilin içerisinde şöbə müdirliyinə iрeli çəkdi. Beş il burada çalışdım. Görkəmli insanlar, tanınmış şəxsiyyətlər məsahib oldum. Azerbaycanın her buçağını qarış-qarış gəzib, müxtəlif mövzularda məsahiblər, reportajlar, tələoçeklər hazırladım. Tanınmış reporterlar Ələkber Abbasov, Telman Qafarov, Qərib Əhmədli, Nadir Abdullayev, Tahir Abbaslı, Akif Cabbarlı, Telli Əliyeva, Vüsəl Əfəndiyev, Səlimzadə Əmirova, Ali Mustafayev kimi müxtəlif yaşılı hemkarlarla çiçin-çiyinə, mehriban şəraitdə çalışdım. Men televiziyada böyük heyət məktəbi keçdim.

—Sehv etmirikse, ele bu vaxtəkinin bir nömrəli qəzetində devət almışınız...

—Deyəsen, bir nece illik telejurnalıst fealiyyəti ilə mavi ekran da diqqəti cəlb edə bilmişdim. 1987-ci ilden “Komunist” — indiki “Xalq qəzeti”nin qocaman işçiləri cavan kadrlarla evez ediləndə məndən evvel televiziyadan bu redaksiyaya aparılmış Akif Cabbarlının yönəltməsi, şöbə Əliyevi, Bayramovun zəmanəti və baş redaktör Ramiz Əhmədovun xeyirxahlığı ilə 1988-

cl ilde men de bu qəzətde çalışmaq kimi şərflə və məsul bir imkan qazandım. O zaman qətiyyətli və yurdsever redaktor Ramiz Əhmədov qəzətin kollektivini müxtəlif sahələrdən getirilmiş perspektivli ya-zalarla yenileşdirdi, genc-lərdən ibarət çəvik bir komanda yaratdı.

Məndən evvel Şahmar Əkberzade, Ziyədin Sultanov, Reşid Rüstəmov, Əlipənah Bayramov, Məzahir Süleyman-zade, Səki Yaqubov, Vəsif və Vaqif Səmədovlar, Ruslan Rəfizadə, Akif Cabbarlı, Elman Qədirov, Qüdret Piriyev, Rus-vat Bayramov, Arif Quliyev, Zülfüqar Rufətoğlu kimi imza-ları ile yaxşı tanınan və perspek-tivli yazarlar müxtəlif şöbə-lərə qəbul edilmişdir. Az son-

yırem. Burada çalışdığım, ümumiyyətə, jurnalistikani seçdi-yim üçün peşman deyiləm, əksinə, taleyimden razıyam. Jurnalistika arzularına çatmaqda, fikirlərimi, düşüncələrimi qəleme almaqda, özümü cəmiyyətə təqdim etmekdəmis-siz yardımçı olub. Xalq qə-zeti" mənim üçün doğma və ezziz yerdir. Qəzətde qaleme alğığım yazılar sayesinde im-zam daha da tanınıb, seçilib. Bu illər erzində saysız-hesab-sız tanınmış elm, sənet adamı, yüksək vəzifə sahibi olan in-sanlarla, ölkənin başqaları üçün elçatmaz sayılan simala-rı ilə görüşmüşəm, həmsöhbət olmuşam.

Qəzətəki işimi buvaxta-dek davam etdirmek üçün esaslı bir maneə olmayıb. Bu-

—Dünen de, bu gün de gənc jurnaliste geniş dünyagö-rüşü və biliq, ixtisas savadı və təcrübəsi, yurd səvgisi, çalış-qanlıq lazımdır. Bir de normal redaktor, jurnalist olmaq üçün Azərbaycan dilini yaxşı bilmək və onu cilalamağı bacarmaq tələb olunur. Bizim nəsil Refail Nağıyev, Əşref Hacıyev, Hidayət Zeynalov, Tofiq Rüstəmov, Şamil Şahməmmədov, Valid Sənəni, Yusif Kerimov, Əlekber Abbasov, Əlipənah Bayra-mov, Məzahir Süleyman-zade kimi peşəkarlardan redakte sa-hesində çox şey öyrənib. Kan-dan asan görünse de, redak-te işi çox çətin və məsuliyyətli bir işdir.

Men televiziyyada və qəzət-de çalışdığım 40 ilə yaxın müddətdə anladım ki, xalq ya-



Bu mənim üçün çox böyük mükafat idi. Partiyallığım sonradan mənim vəzifə pillələri ilə irəliləməyme kömək oldu. Dövlət televiziyyasında kiçik redaktor kimi işe başladım, 6 aydan sonra redaktor, 1 ilden sonra ise böyük redaktor, yəni şöbə müdürü vəzifəsinə irəl çə-kildim. Halbuki bu pilləyə baş-qaları 10-15 ilə çatıldı. Bunnar da bir mükafat idi ki, mənim zəhmətimi qiymətləndirirdilər.

Arzusunda olduğum ən böyük mükafat isə sovet dövründə "Qızıl qələm" adlandırıl-

binadan menzil alanların biri de mən oldum. Bütün bunlar mənim zəhmətimə verilən çox yüksək qiymətdir.

—İndi 60 yaşın tamamında geriye baxanda qorxmur-sun kl... ne görür, ne düşü-nürsünüz?

—Qorxmaq səhbəti yoxdur. Pismi-yaxşımı — bu ömrə man yaşışam. Lakin bu yaşa çatanların haması kimi, 60 yaş mənim de boğazından ya-pışış soruşur ki, Tanrıının bütün yaşıdlarına qismət eləmediyi bu 60 ilde neyləmişən, bu ilahi rəğbetin evezində ne vermişən? —Böyük məktəb keçmişəm, jurnalistikən ustادlarından dərs almışam, gör-kemli şəxsiyyətlər görmüşəm, böyük tarixi hadisələrdən tövbə gəlmışəm. Yaşıdlarımıla bə-rəber, müstəqilliyimizi görmek və Arazın o tayında gen-bol gezib dolaşmaq kimi vaxtile mümkünəzən görünən istəyimişə çatmışaq. Təkəcə bunlar bütöv bir ömrün zinətidir. Jurnalistikada olduğum 4 onillik erzində bacardığım, gerekli bil-diym işləri görmüşəm.

İndi düşüñürəm ki, mənim əsas missiyam bu illər erzində jurnalist kimi ilmə-ilmə qazan-dığım təcrübəni, deyərlə bilgiləri gelecek nəslə örtməkdir. Bu baxından hele çox az iş gördüyümü, hətta ümumiyyət-le, heç ne elemədimi düşü-nürəm. Bu işə artıq çox ciddi yanaşmanın vaxtıdır. Jurnalist yaşıdlarımıla, dostlarımla xal-qımızın tarixi xoşbəxtliy-i lənləndə gərəkli işlər görən böyük kişilərin yolunu tutduq. Bu məsələ yoluundavamçılarının sayını artırmaq, peşəkar, yur-sever jurnalistlərin yetişməsi-ne vesile olmaq mənim de ən vacib vezifəmdir.

Nehayət, dövlət müstəqilli-yimizin neçə bir misilsiz nemət olduğunu indiki nesilləre sonadək anlatmaq və gelece-yə ötmək işində isə borcumu hele yerinə yetirməmişəm.

—Ömrünüzün yeni bağla-yan yeddinci onilliyi daha mehsudlar və arzularına uyğun olsun.

Səhbəti apardı:
Sevinc Qarayeva

Tahir Aydinoğlu—60

Ömrün naxışları və baxışları

ra mənim özümün zamanetim-lə Vahid İmanov, Araz Qurbanov, Elşən Əliyev sıralarımıza qoşuldular.

Universitetdə təhsil alan vaxt "Kommunist" qəzətində təcrübə keçdiyim üçün burada köhnə işçilər mani az-çoxtanıyırlılar, sonradan ekran da görəmədülər. Əşref Hacıyev, Hidayət Zeynalov, Kazim Əlekberov, Əfqan Əsgarov, Musa Əliyev, Firudin Rəsulov, İlham Rəhimli, Akif Qəhrəmanov kimi qəzətin sütunu sayılan oturuşmuş jurnalistlər işləmek mənim üçün böyük fəxr idi. Yeni işime böyük həvəsle başladım. Televiziyyada olduğu kimi, qəzətde de çoxsaylı mə-qale, portret, müsahibe, reportaj, araşdırma yazıları hazırladım. Sonrakı illərdə gör-kəmli yazılıçı-publisist Cəmil Əlibeyovun ve universitetdə dekanımız olmuş professor Tofiq Rüstəmovun redaktori-ğu altında çalışdıq, necə de-yerlər, bu qocaman redaksiyada duruş getirib, bitdik.

1988-ci ilde Dağlıq Qara-bağ davası başlayanda, ilk növbədə, redaksiyadakı "yeni nəsil" meydanda xalqa qoşuldu, milli hərəkatının məna və ruhunu qəzəte getirdi. Azərbaycan müstəqillik eldə etdi-kəndən sonra kommunist ideolo-giyasına bağlı bir çox qəzətlerin fealiyyəti müxtəlif sebəb-lərdən tarixe qovuşdu. Biz isə bir neçə nəsilin yadigarı olan qəzətimizi inqilabi hadisələrin burulğanında yaşatda bildik. Buredəksiyada həmşəmili mövqə güclü olduğuna, 20 Yanvardan sonra isə kommunist təməyüllü tam iflas etdiyi-ne görə qəzətin adını deyişib "Xalq qəzeti" qoşduq.

—Ömrünüzün yarısından çoxu, jurnalist fealiyyətinizin altından beginin keçdiyi bu qə-zet size ne verib?

—Düz deyirsiz, artıq 31 ildir ki, "Xalq qəzeti"nde işlə-



düşüb. Dörd il erzində her gün 15 dəqiqə qəzətlərin xülasəsi-ni kütləvi auditoriyaya təqdim etmişəm.

—Siz hem de metbuat tarixine aid kitadların, nəzəri me-qalelərin müəllifi, media sahə-sinde seçilen ekspertlərdən birisiniz. Azərbaycan Metbuat Şurası nezarət-təftiş komissi-yasının sedri, Ahil Jurnalistlər Meclisi sedrinin müavinisi-niz. Ölkə və beynəlxalq məqyasda görüşlərdə, tedbirlərde, önəmli mövzuların müzakire-sində sizlə feal iştirakçı kimi görürük. Bütün bunlar esas verir ki soruştaq: Tahir müellim, sizcə, günün jurnalisti olmaq üçün genç yazarlara daha çox ne lazımdır?

iki sehifə yazınızı "varsə yaşı, yoşxa yarat" cümlesi ilə ezel etdim və bundan sonra keçdim metləbe. Deməli böyük metləbələr az sözü daha təsirli ifade etmek mümkündür. Jurnalisti-ka mene bu anlayışı verdi".

—Bəs fealiyyətinize neçə qlymet verilib?

—Layig - olduğundan da yüksək. Ümumiyyətə insan qiyət üçün çalışmamalıdır. Bir de layiqli insanlar deyərini ala bilməyənənə kəderlenir və utanır. Özüm isə hemişi mukafatımı artıqlaması ilə alı-

mışam. Orta məktəbde "əla" veriblər, ali məktəbde ictilim işə seçiblər, eləci olduğum üçün telebələr üçün elçatmaz olan partiyaya da keçiriblər.

təltifin davamı sayılan "Hesen bəy Zərdab" mükafatı olub. Men Hesen bəyin xanımı Hə-nife Zərdabının xatirəlerinin əsasında "Əkinçi və Zərdab" kitabını nəşr etdəm. Bu kitabı bayonen Azərbaycan Jurnalistlər birliyinin sedri Hacı Ha-ciyev məni özü "Hesen bəy Zərdab" mükafatına layiq gör-dü. Bunu həyatımın en böyük mükafatı hesab edirəm.

Azərbaycan jurnalistikasının yaranmasının 130 illiyi ilə bağlı yubiley keçiriləndə de bir grupp jurnalist mükafatlandırıldı, onlardan da biri mən oldum. Prezident İlham Əliyevin serəncamı ilə məne Əməkdar jurnalist fəxri adı verildi. Jurnalistlər üçün inşa edilen ilk